

Siracəddin Hacı

Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
siraceddin-haci@rambler.ru



Aşıq Seyraninin həyatı və ədəbi kimliyi

Aşıq Seyrani türk xalq ədəbiyyatının XIX yüzildə yaşamış ən önəmli nümayəndələrindən biridir. Onun həyatı və şeirləri uzun müddət diqqətdən kənardə qalmış, araşdırılıb öyrənilməmişdir. Onunla bağlı ilk əsərin müəllifi Abdulla Cövdət və Əhməd Haşimdir²⁴¹. Onlar şairin şeirlərini toplamış, çap etmiş və qısaca şərh yazaraq Seyrani şeirlərinin ədəbi özəlliklərini göstərmişlər.

Aşıq Seyraninin şeirlərini ikinci dəfə Haşim Nəzih Okay nəşr etmişdir²⁴². O, kitabın ön sözündə Aşıq Seyraninin “nəfəs”, “ilahi”, “mərsiyyə”, “qoşma” yazdığını, əhli-beyt sevgisini əsas götürərək onun Ələvi-Bəktaşı şairlərindən olduğunu iddia etmişdir.

Görkəmli türk alimi Fuad Köprülü də araşdırımalarında Aşıq Seyraniyə yer vermişdir.²⁴³ Əldə olan bilgilərə əsasən deyə bilərik ki, Aşıq Seyrani ilə bağlı ən önəmli elmi iş nüfuzlu islam alimi Mustafa İslamoğluna aiddir.²⁴⁴ O, şairin şeirlərini topla-

241 Dini ve tasavvufi şíirler antolojisi, İstanbul, 1997.

242 Okay Nezih Haşim, Develili Seyrani, İstanbul, 1953.

243 Köprülü Mehmet Fuad, Eski şairlerimiz, Divan edəbiyyatı antolojisi, İstanbul, 1963; Köprülü Mehmet Fuad, Edebiyat araşdırımları, Ankara, 1966; Köprülü Mehmet Fuad, Türk edəbiyatı haqqında araşdırımlar, İstanbul, 1934; Köprülü Mehmet Fuad, Türk edəbiyatı tarihi, İstanbul, 1981; Köprülü Mehmet Fuad, Türk halk edəbiyatı ansiklopedisi, İstanbul, 1936; Köprülü Mehmet Fuad, Türk saz şairleri, İstanbul, 1964.

244 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliyi, sanatı, şíirleri, İstanbul, 2011.

mış, əldə olan kitablara yeni şeirlər daxil etmiş, şeirləri sistemləşdirmiş, hazırladığı kitaba geniş ön söz yazaraq ilk dəfə Seyraninin ədəbi kimliyinin geniş təhlilini vermişdir. Alimə görə, Seyrani hər hansı bir ədəbi cərəyanaya bağlı deyil, XIV yüzildə ortaya çıxmış türk xalq ədəbiyyatının təmsilçisidir. Bu, bir zümrə ədəbiyyatıdır. Bu ədəbiyyatın Qaracaoglan, Pir Sultan Abdal, Gövhəri, Aşıq Ömər, Dərdli, Zehni, Ərzurumlu Əmrəh kimi önemli nümayəndələri var. Bu ədəbiyyat XIX yüzildə öz “qızıl çağrı”nı yaşamış və bu əsrə Aşıq Seyrani kimi ən böyük şairini ortaya çıxarmışdır: “Seyrani bu ədəbiyyatın təzə qanı, diri ürəyi, xeyirli mirasçısı, özünədək formalışmış təcrübənin övladıdır. Hər şairdən bir parça var onda: “Füzulinin lirizmi, Yunusun coşqusu, Nəsiminin eşq sərxoşluğu, Pir Sultanın üsyankarlığı, Şeyx Qalibin ciddiliyi, Qaracaoglanın sadəliyi, Ruhinin dillərə dastan rindliyi, Nəbinin hikməti...”²⁴⁵

232
1 (16) 2020

Türk alımlarından Nihat Çetin²⁴⁶, Öztelli Cahid²⁴⁷, Əhməd Kabaklı²⁴⁸, Əbdürrahman Gözəl²⁴⁹ də araşdırmalarında Aşıq Seyraniyə yer vermiş, onun şeirlərini təhlil etmişlər.

Aşıq Seyraninin şeirlərində satira da, təbiət təsviri də, təsəvvüf mövzuları da, dini motivlər də, bir gözəlin sevgisi də, ictimai-siyasi məsələlər də var. O, sosial və siyasi eybəcərliklərin amansız tənqidçisidir, həm də bir “eşq əri”dir, aşiqdir, könlünü uca Allaha bağlamışdır, əhli-beyt aşiqidir, həm də təbiətin qoynundadır, bir də görürsən ki, bir gözələ yalvarır. O, qoşma, nəfəs, ilahi də yazır, mərsiyyə, qəzəl də. O, güclü tellərlə, şeirlərinin məzmun və forması ilə xalq ədəbiyyatına bağlıdır, həm də təkkə şeirində söz sahibidir, divan ədəbiyyatına da önemli töhfələr vermişdir. O həm hecada, həm də əruzda yazır, şeirlərinin dili həm çox sadədir, həm də divan şeirinin təsiri ilə ərəb-fars sözlərinə təslim olmuşdur. Onu bir qəlibə yerləşdirmək mümkün deyil, hazırlıq, zarafatçı, coşqun, hərəkətli və dəyişkəndir, gah “əski dərvish”, “bir Allah aşığı”²⁵⁰ olduğunu söyləyir, gah da insanları heyrətə gətirən sözlər danışır. Ona görə də haqqında fərqli mülahizələr, əfsanə və rəvayətlər ortaya çıxır.

Həyatı

Aşıq Seyraninin hayatı ilə bağlı geniş bilgi yoxdur. Onun hayatı ilə bağlı yazılı qaynaq da əldə etmək mümkün deyil, ona görə də hayatı əfsanələrə mövzu olmuşdur, həqiqətlə yalan bir-birinə qarışmışdır. O, şifahi ədəbiyyatın təmsilçisidir, şeirlərini belə başqaları toplamışdır. Onun hayatı ilə bağlı ilk yazılı məlumat “Sanihat-Seyrani”də rast gəlirik. Əsl adı Məhməddir. Kayserinin Dəvəli ilçəsinin Oruza məhəlləsində (bugünkü adı ilə Camii-Kəbir) doğulmuşdur. Doğum tarixi dəqiq bilinmir, araşdırmaçılardan onun “alması beşdə sümüklərim əzdirdin” misrasına əsaslanaraq 1800-cü ildə doğulduğunu irəli sürmüşlər. Atası doğulduğu məhəllənin imamı olan Cəfər Əfəndidir. O, iki il mədrəsədə oxuyur, dini elmlər öyrənir, ancaq bilinməyən bir səbəblə mədrəsə təhsilini tamamlamır.

245 Mustafa İslamoğlu, *Seyrani, hayatı, kişiliyi, sanatı, şiirleri*, İstanbul, 2011, s.10

246 Nihat Çetin, *Seyraninin neşr edilmiş şiirleri*, Türkîyat məcmuası, c. 12, 1955.

247 Öztelli Cahit, *Dertli ve Seyrani*, İstanbul, 1964.

248 Ahmet Kabaklı, *Türk edəbiyyatı tarihi*, II cilt, İstanbul, 1965.

249 Abdurrahman Güzel, *Dini-tasavvufi türk edəbiyyatı el kitabı*, Akçağ, Ankara, 2012.

250 Mustafa İslamoğlu, *Seyrani, hayatı, kişiliyi, sanatı, şiirleri*, İstanbul, 2011, s.184.

251 Mustafa İslamoğlu, *Seyrani, hayatı, kişiliyi, sanatı, şiirleri*, İstanbul, 2011, s.189.

Aşıq Seyrani 1840-cı illərdə İstanbula gedir. Bu, Osmanlı dövlətinin ən qarışiq zamanlarından biridir, Sultan Əbdülməcidin dövrüdür. İstanbul mühiti onun dün-yagörüşünə ciddi təsir göstərir, məclislərdə çıxış edir, sazı ilə könüllər fatehi olur, aşıqlara dərs verir, əlini öpdürür, dövlət adamları ilə tanış olur, saraya yolu açılır, sultanın diqqətini çəkir. Ancaq sərt xarakteri, acı dili, zəhərli satiraları, üsyankar ruhu, tənzimat hərəkatına nifrəti, paxılların dedi-qodusu başına bəla olur, onu saraydan sürgün edirlər. Deyilənə görə, onu sürgünə göndərmək istəyən sultanın hüzurunda bu misraları söyləyir:

... Pozmaq mümkün isə ağlım bikrini,
Poz da bakır ikən dul göndər məni.
Haqqın məkanından özgə bir məkan,
Bulmaq mümkün isə bul göndər məni.²⁵²

Şair demək istəyir ki, ey padşah, sən mənim qolumu qandallayıb, sürgünə göndərə bilərsən, ancaq düşüncəm (ağlım) azaddır, onu zəncirləmək imkanın varmı, ona görə də mənim üçün sürgün yoxdur, insanın düşüncəsi azaddırsa, onun üçün qəfəsin, zindanın, sürgünün önəmi olmaz. Ey padşah, məni Allahın olmadığı bir yerə sürgün et, belə bir məkan olmadığından azadlığımı əlimdən almaq qeyri-mümkündür. İnsanın könlündə uca Allah sevgisi varsa, o, hər yerdə azaddır.

Aşıq Seyrani onu sevən, adı bəlli olmayan bir insanın yardımını ilə saraydan qaçıր və sürgündən qurtulur.

Aşıq Seyrani həbsdən canını qurtarmaq üçün bir müddət Hələbdə yaşayır. Onun “Zindandır başıma Hələb çölləri”, “Qədər Seyranini Hələbə atdi” kimi misraları Hələbə getdiyini təsdiq edir.

Aşıq Seyraninin həyatı acılarla doludur, o, sıxıntı, acliq, əzab içində yaşamış, təqib olunmuş, bir xoş gün görməmişdir. Rəvayətə görə, ölümündən iki gün önce çox acmış, yeməyə bir tikə çörək tapmamış, əlacsızlıqdan üzüm yarpağı yemiş və bu sözləri söyləmişdir: “Ey nəfs! İndiyədək ballar, börəklər yedin, adam olmadın! İndi bu külləməni (üzüm yarpağını meşə külünə batırıb yeyirdi) ye, bəlkə, adam olarsan”.²⁵³

Aşıq Seyrani 1866-cı ildə vəfat etmişdir, məzarı Dəvəlidədir. Şairin dörd qızı, iki oğlu olmuşdur. Qızlarından ikisi onun yolunu davam etdirmiş, saz çalıb, seirlər yazmışdır.

Bu gün Aşıq Seyranının nəslindən olan insanlar Dəvəli, İsparta, Bursa, Yozqat, İstanbul kimi şəhərlərdə yaşayırlar.

Şeirlərində hikmət

“Hikmət” sözü ərəbcədir, anlayış, ədalət, gözəl söz, hikmət, fəlsəfə anlamındadır. “Hikmət” həm də əşyanı, həyatı doğru tanımaqdır, hadisələrin arxa planını görməkdir, səbəb və nəticə əlaqəsini üzə çıxarmaqdır, varlığa aid dərin bilgidir, düşünmə, duyma bacarığıdır, elm və ağılla həqiqəti görməkdir.

Aşıq Seyranının şeirlərində onun hikmət sahibi olduğu, kainata, insana, həyat

252 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.18.

253 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.20

və ölümə aid önəmli ölçülər verdiyi açıqca görünür. O, insanlara öyünd verir, həyatı tanıdır, onları qəflət yuxusundan oyadır. Seyrani deyir ki, qəm yükdür, hər adam bu yükü götürməz, “qəm karvanı yük götürür”²⁵⁴, doğru çalışan ağıl torpağında fəzilət bitər, “kamal əhli özlü olar”²⁵⁵, bütün qəbahətlər gizli olar, bu dünyaya etibar yoxdur, gələn gedər, önlənlər borcunu ödəyər, qeybət edən “gəvə-gəvə adam əti yeyər”²⁵⁶:

... Tök Seyrani gözdən yaşı,

Sağlıqdır hər işin başı.

Mərdin eşiyinin daşı,

Quş tükündən döşək olur.²⁵⁷

(Sən məndlərə bel bağla, onların eşiyinin daşı quş tükündən döşək kimidir).

Seyrani deyir ki, hər ölüünün tabutu olmaz, könül sevdiyini gözəl görər, sevməsə, “qız da olsa, dul görünür”²⁵⁸, dostuna inayət et, sözü doğru olmayandan qaç, aza qənaəti əldən buraxma, şər yuxuları xeyirə yoz, insanlara ümid ver, eşqə düşən yanar, bülbüл olan oxuyar, gül olan ətir saçar, əmək olmasa, məna üzə çıxmaz:

Bir yalaqdan iki sığır sulanmaz,

İrmaqlar bulanar, dərya bulanmaz.

Həqiqətə məcaz ilə ulanmaz,

İncəlib Seyrani üzülməyincə.²⁵⁹

Aşıq Seyrani ağıla önəm verir, deyir ki, ağıl qəlbin çırağıdır, irfan əhlini xəyal aldatmaz, insanın şöhrət və şanını həqiqət artırır, xırqə və şal insanı kəramət sahibi etməz, can cövhəri axça ilə satılmaz, hər çeşmədən abi-həyat içilməz, əkilməyən biçilməz.

Seyrani deyir ki, qəlbə kin, küdurət, həsəd, paxılılıq, şöhrət, sərvət, şəhvət afətləri ilə xarab olmuş insanın bir könül fatehinə, memara ehtiyacı var. Ey insan, sən uca Allaha təslim ol da, qurtul, aşiqlik təslimiyyətdir, cilə çəkməyən aşiq olmaz, cilə boyun bükdürər, acılar insanı tərbiyə edər, qəlbindəki günah kirlərini yayar, əridər, zülmətləri qovar, yerinə nur bəxş edər.

Seyranının həyat ölçülərindən biri də budur: halal qazanc insanı günahlardan qoruyar, sən halal südə haram bəkməz qatma, yoxsa ağlın, qəlbin, vicdanın qarışar, fitrətini itirər:

... Bülbüлə gül yarar, dəvəyə tikan,

Cilədir aşığın boynunu bükən.

Tarlasına haram toxumu əkən,

Halal məhsulunu biçərmi, bilməm.

Kimi mövtasına kəfən biçməyir,

Kimi halal rızıq yeyib-içməyir.

254 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.180.

255 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.180.

256 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.181.

257 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.181.

258 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.181.

259 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.192.

Kəlb ikən kəlb yavrusundan keçməyir,
Haqq Seyranisindən keçərmi, bilməm.²⁶⁰

Seyrani deyir ki, insan ağıl və qəlb qanadı ilə uşar, muradına qovuşar, sən onları bir-birindən ayırma. Şairə görə, xəsis adam ilə cənnətə girməmək girməkdən yaxşıdır, kamal əhli ilə cəfa çəkmək cahil ilə səfa sürməkdən daha xoşdur, hər kəs layiq olduğu yerdə dəyərlidir (“iynəyə layiqdir libas tikməsi”).

Aşıq Seyrani insana dəyər verir, onu çox sevir, onu uca Allahın əmanəti, ayəsi, “şah əsəri” adlandırır, deyir ki, insanları incitmə, qəlbini qırma, onlara zülm etmə, hər könül bir Kəbədir: “Hər könül Kəbədir - tavaf edənə. Çıxmış bina deyil, memar əlindən”²⁶¹.

Aşıq deyir ki, dünyadakı bütünavaşların səbəbi tamahdır (“tamah varsa, cahan qovgasız olmaz”), insanların çoxu qafildir, ölümü unutmuşdur, bilmir ki, dünya dolu malı olsa da, ölümdən qurtuluş yoxdur, nifrətin dərmanı sevgidir. İnsanlar fərqlidir, onları eyniləşdirmə, seç, ayır: “Hər Süleyman quş dili bilməz”, “Nəcasətə muştaq olan qarğalar xas baxçadakı gülün qədrin nə bilsin”, “arif olan qılı qırx seçər”, “hər kəs bu dünyada əkdiyin biçər”, “çılpağın könlündən qırx gömlək keçər”, “öyüd olaraq ölüm yetər”:

... Məqamımız ala qarlı dağ olsa,
Ətrafi həp lalə, sünbül, bağ olsa.
Hər nə qədər paşa olsa, bəy olsa,
Yaxasız gömləyə sarılar bir gün²⁶².

Cahildə vəfa, zəhərdə şəfa olmaz, hər işin sonunda ölüm var, dünya fanidir, sərmayəsi haram olanın qurbanını uca Allah qəbul etməz, haram yeyənin duası qəbul olunmaz, hər ömrün sonu ölümdür, “ölüm sevilməz”, ancaq “Əzrail də qapıdan qovulmaz”:

... Seyrani, Əzrail gəlsə, qovulmaz,
Verməyincə canı başdan sovulmaz,
Hüsnü Yusuf olsa, əcəl sevilməz,
Öpərkən ısırıb-dişləməsi var²⁶³

Aşıq Seyranının hikmət dolu şeirlərində dünya, onun dəyəri, insan və dünya münasibətləri önəmli yer tutur. Şair deyir ki, ey insan, dünyani doğru tanı, ona aldanma, o, fani və vəfasızdır, vaxtın dəyərini bil, “keçən günlər geri gəlməz”, “çürüür, topraq olur tənlər”, sən özünün tanı ki, həyatını doğru yaşayasan, “dünya müxənnət zindanıdır”, “o, dəli dünyadır”, “fələk bir alıcı quşdur”, “bu dünyaya gələn gedər”, “ölənlər borcun ödər”... Seyrani deyir ki, ölümü unudan insanların gözü dünyanın ehtişamına zillənmişdir. O, insanları qəflət yuxusundan oyatmaq üçün həqiqəti xatırladır, dünyanın Süleymana qalmadığını söyləyir, deyir ki, hər kəs bu dünyada qonaqdır,

260 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.239.

261 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.260.

262 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.267.

263 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.276.

insan müsafir olaraq yaradılmışdır, doqquz ay anasının qarnında müsafirdir, sonra bu dünya evində yaşayır, sonra da qəbir evinə gedir, “cəsədin içində ruhu müsafirdir”, əslində, bu kainatda olan hər şey müsafirdir: “Səmanın pərdəsi birdən sıyrılır, Səmanın üzündə gün də müsafir”²⁶⁴. Seyrani deyir ki, mən Haqq aşağıyam, mənim əlimdə dünya malı olmaz, saz olar, o saz da həqiqəti söylər, insanlara dünyani, ölümü, axirəti xatırlalar:

Ana rahimindən yerə düşmədən,
Doqquz ay mən oldum onda müsafir,
Gəldim isə yenə əlbət gedərəm,
Düzüldü karvanım xanda müsafir.

236

1 (16) 2020

... Camilərdə olur oturaq minbər,
İçində qoxuşur müşk ilə ənbər,
Seyrani də der ki, Rəsuli-sərvər,
Bir gün ümmətlərin səndə müsafir²⁶⁵.

Seyraniyə görə, insanları dünya nemətlərinin köləliyindən xilas etməyin yolu ölüm və axirət düşüncəsidir. Ona görə də şeirlərində ölüm və axirəti tanıdır, insanı öyündə almağa çağırır, istəyir ki, insan ölüm həqiqətini düşünsün, onun içindəki sərvət düşkünlüyü yox olsun, ağıl, vicdan və qəlbi nəfsin əsarətindən qurtulsun...

Aşıq Seyrani hikmət dolu şeirlərində insanın dəyərini anladır, dünya aldanan insanı “qafil” adlandırır, deyir ki, ey insan, hər gülə toxunma, əməli olmayanın təməli çürükdür, məzlumu incitmə, zina etmə (“zina sözlə, söhbətlə, baxışla, niyyətlə olur”), əslini düşün, səni kim yaratdı, nədən yaratdı, niyə yaratdı, haradan gəlirsən, haraya gedirsən? Təkəbbürlü olma, sənin əslin hava, torpaq, su və atəşdir, həyatın və ölümün sahibi Odur, bir gün bədən qəfəsindən ruh adlı quşun uçacaq, axirətdə hesaba çəkiləcəksən...

Seyrani insanı yaradılış üzərində düşünməyə çağırır, deyir ki, könlümü dünyaya vermə, bu, nadanlıqdır, o, insanları yeddi qrupa bölür, şairə görə, insanlardan azı iman edər, fitrətinə sadıq qalar, çoxu heyvan kimi yaşayar. Haqqa şərik qoşan dörd kitabı oxusa da, mömin olmaz, mömin irfan məktəbində hikmətin sırlarını öyrənər, dini özünə uydurmaz, özü dinə uyar.

Seyrani deyir ki, məzlumlar, kimsəsizlər, yetim və yoxsullar uca Allahın əmanətidir. Sevginin qaynağı ədalətdir:

... Tərk eylə, Seyrani, sui-əməli,
Ədalət deyilmi mülkün təməli.
Dünyada hər kəsin kəndi əməli,
İsbat edər, lazım deyil tərcüman.²⁶⁶

Kamil insanın (möminin) əlaməti insaf və mərhəmətdir, onda iman var, kim xəsislə dostdursa, onun mömin olduğu şübhəlidir, insanların eybini araşdırırsan, danış-

264 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.303.

265 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.292.

266 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.257.

san, “fitnə oxu atarsan”, sən həyatını Onun səni hər an gördüyünə, bildiyinə, eşitdiyinə inanaraq yaşa, O, hər an səninlədir:

... Seyraniyə haqq söz dadlıdır candan,
Zikr qəlbə yaxın damardan, qandan.
Münəzzəhdır Allah surət, məkandan,
Harda zikrin etsən, həmən andadır²⁶⁷.

Kimdə gülər üz, dadlı dil varsa, onda Haqqın lütfü var, igidlik nəfsini yıxmaq, onun gücünü qırmaqdır, nəfsini məğlub etsən, imanının nuru parlar, Musa kimi Turi-eşqə çıxarsan, “sənə göydən nida enər”, insan həyatını Ona borcludur, Ona möhtacdır, sən borcunu ödə, İsmayıł kimi canını təslim et ki, sənə “göydən ruzi nazil olsun”.

Seyrani insana öyünd verir, deyir ki, tövbəkar ol, könlünü haqq'a bağla, haram qida və sözlərlə fitrətinin, ağıl, qəlb və vicdanının kimyasını pozma, namərddən şəfaət gözləmə, yaxşılıq et, könül qırma, pis insanlarla görüşmə, onlarda ar olmaz, dünyaya qulaq asma, pisliklərdən hicrət et...

Nəticə olaraq deyə bilərik ki, Aşıq Seyrani XIX yüzil türk ədəbiyyatını təmsil edir. O, təkkə ədəbiyyatının nümayəndəsidir, bu ədəbiyyatın mövzu və ideyalarının, dil-üslub xüsusiyyətlərinin daşıyıcısıdır, ancaq onun şeirlərində divan ədəbiyyatının və aşiq şeirinin də güclü təsiri var, şifahi ədəbiyyata bağlıdır, saz ustasıdır, dil və üslubunda da hər üç axının əlamətləri özünü göstərir, onun düşüncəsi türk-islam ədəbiyyatından mayalanmışdır.

267 Mustafa İslamoğlu, Seyrani, hayatı, kişiliği, sanatı, şiirleri, İstanbul, 2011, s.286.